



Elşən Mirişli

*Gəncə şəhəri,
tarixçi*

Dövrünün tanınmış siyasi, içti-mai xadimi Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Abse-ronun Zirə kəndində, bələqçı aləsin-de anadan olmuşdur. Mirzə Balanın atası aləsinin dolandırmaq üçün as-rın əvvəlində Bakıya köçmiş və şəhərin Çəmberəkend adlanan his-səsində məskən salmışdır. Mirzə Bala 7-ci "Rus-tatar" məktəbinə daxil olmuş və 1914-cü ilə oranı bitir-miştir. Artıq bu zaman onun atası vəfat etmişdir. O, adəbi yaradıcılığa hələ məktəbdə oxuyarkən başla-mışdır. "Rus-tatar" məktəbinə bitir-diğən sonra Mirzə Bala 3-cü ali ibtidai məktəbi də basa vurdu, sonra isə təhsilini Bakı texniki sənaye məktəbində (rus dilində) davam et-dirdi.

1917-ci idə Rusiyada fevral burjuva inqilabı baş verdi. Həmin ilin mart ayından bütün partiyalar açıq fealiyyətə keçdilər. Mirzə Bala Məmmədzadə siyasi hadisələre yaxın-dan qoşuldu. O, bu dövrde artıq açıq fealiyyətə keçmiş müsəlman demokratik "Müsavat" partiyasının si-ralarına daxil olmuşdu. Həmin dövrde Məmməd Əmin Rəsulzadənin (1884-1955) rəhbərlik etdiyi "Müsavat" fırqəsinin irəli sürdüyü "Azərbaycana muxtarlıy" şüarı altında Bakıda və qəzəlarda geniş xalq hə-rekatı başlanmışdı. Rus müstəmləkə zülmünə qarşı yönələn və milli azadlıq qayəsi daşıyan bu mübarizə tarixə milli Azərbaycan hərəkatı ki-mi daxil olmuşdur.

Mirzə Bala Məmmədzadə hə-min dövrə "Açıq söz", "Bəsiret" və saire mətbuat orqanlarında hə-yat, yaşam, siyasi problemlər ilə bağlı xeyli məqalələr çap etdirmişdi.

Mirzə Bala Məmmədzadə 1918-ci ilin əvvəlində yaranmış Zaqafqa-ziya Seyminin fəaliyyəti dövründə artıq Gürcüstanın mərkəzində məskən salmışdır və siyasi-ictimai fe-aliyyətini Tiflisdə davam etdirmişdi.

1918-ci il mayın 28-də Azərbay-can Xalq Cümhuriyyəti elan olundu. Həmin il iyulun 23-də "Gənclər yurd" (əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə) jurnalı nəşr olunmağa başlandı. Jurnalın redaktorları T.F. Hacizadə və M.B. Məmmədzadə idi. "Müsavat" partiyasının naz-dində yaranmış "Gənclər cəmiyyəti"nin orqanı olan bu jurnal həmin il noyabrın 15-də bağlandı (bu vaxta qədər 35 nömrəsi çap edilmişdi). Həmin dövrə Mirzə Balanın Tiflisdə "İki inqilab arasında" adlı risa-leşti (traktat) çap olunmuşdu. Kitab-çada 1905 və 1917-ci illər arasında olan dövrə Azərbaycanda mətbuat, maarif, adəbiyyat, teatr, ruhani və qadın məsələləri tarixinə ümumi bir nəzər salılmışdır.

1918-ci il dekabrın 7-de Bakıda tətənəli surətdə açılmış Azərbay-can Məclisi Məbusanında steno-qrafcı işleyen Mirzə Bala Məmmədzadə 1919-cu ilin noyabrında "Müsavat" partiyasının Bakı komitəsine üzv seçilmişdi. Bir az bundan əvvəl, sentyabrın 16-da isə Azərbay-can Dövlət Teatrında onun "Bakı uğrunda mübarizə" pyesinin ilk tama-shası oldu. O, həmin dövrde müxtəlif mətbuat orqanlarında xeyli publisist əsərlərini də çap etdirmişdi.

1920-ci il aprelin 27-də Azərbaycanın rusların XI Qızıl Ordu tə-refində işgalini başlandı. Həmin ayın 28-də axşam Bakının dağlıq hissə-

sində yerləşən Cəfər Cabar-lının evində (bu ev çoxdan sökülmüşdür) Azərbaycan Milli İstiqlal hərəkatının baş-chısı və "Türk ədəmi-mərkə-ziyət partiyası Müsavat"ın Mərkəzi Komitəsinin sədri Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında rus is-tilaçılarına qarşı mübarizə aparmaq üçün gizli Müqavimət Komitəsi quruldu. Bu komitənin sədriyinə Mirzə Bala Məmmədzadə təyin olunmuşdu. Katib vəzifə-sini isə Cəfər Cabbarlı yerine yetir-miştir. Bu müqavimət komitəsinin üzvləri bütün hazırlıq işlərini gör-rək, gizli mətbəə yaratmış və "İstiqlal" qəzetini nəşr etməyə başlamışdı. Bundan başqa, onlar istilaçıların göstərişi ilə yaranmış müstəmləkə əsul-idarəsinin rəhbərliyinə seçilen yerli satqınlar ve vətən xainlərinə qarşı açıq mübarizəyə girişmişdi. Mirzə Balanın Bakı Kommunasının 27 kommisarı Nəriman Nərima-

Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlanılmışdı. Zəngəzur və Goyçə mahallarını geri qaytarmaq mümkün olmamışdı.

Mirzə Bala Məmmədzadə hə-min dövrə Azərbaycan xalq təsər-rüfatı şurasında tərcüməçi və orta məktəbdə müəllim işləmişdir. O, mətbuatla əlaqəsini üzümüş "Yeni Yıldız" jurnalında Azərbaycan tarixine dair silsilə məqalelər çap etdirmişdir (1921-ci il, 1, 2-1 və 1922-ci il, 2-3). Onu da qeyd edək ki, ana dilində "Azərbaycan tarixi" anlayışının əsasını qoynan Mirzə Bala Məmmədzadədir. 1922-ci ildə Bakıda onun "Azərbaycan türk mətbəti" adlı kitabı nəşr olunmuşdur.

Milli münasibətlər sahəsində guya mövcud olmuş Lenin konsepsiyası isə bu adın ətrafında yaranmış və reallıqla heç bir əlaqəsi olmayan sayısız-hesabsız miflərdən biridir. 1922-ci ilə kimi Lenin sər mərkəzədir. Mirzə Balanın Bakı Kommunasının tərəfdarı olmuşdur ki, bu da fakti-

1917) davamı idi.

Hələ XIX əsrde Fridrix Engels yazdı ki, monqol işğalından sonra yaranmış mərkəzləşdirilmiş rus dövlətinin yeganə bir siyaseti ol-musdur ki, bu da dünya ağılığı siya-setidir. Lenin tərəfindən irəli sürülmüş dünya inqilabi ideyəsi həmin dünyaya ağılığı siyasetinin dəyişmiş şəraitə uyğunlaşdırılmış yeni formadan başqa bir şey deyildi. Azərbaycanda 1918-ci ilin mart qırğıınına getirib çıxaran da məhz bolşeviklərin bu dünyaya ağılığı ideyəsi idi.

Bilindiyi kimi, həmin hadisələr vaxtı tekə Bakıda 15 mindən artıq dinc Azərbaycan türkü öldürülmüşdür. Düzdürü, son vaxtlar həmin qırğıni ayrı-ayrı şəxslərin və ilk növbədə Şəumyanın adı ilə bağlamaq üçün cəhdər edilir. Lakin faktlar göstərir ki, minlərlə günahsız Azərbaycan türkünün həyatı bahasına başa gəmiş mart hadisələrinin təşkilatçıları, rəhbəri və icraçısı bütövlükde bolşeviklər partiyası olmuşdur.

imperializmə qarşı Azərbaycan davasını yürütəmək idi. 1932-ci ildən Mirzə Bala Məmmədzadə də Varsava köcdü. Onun bu dövrde Berlinde Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "İstiqlal" (1932-1934) qəzetində və "Qurtuluş" (1934-1938) jurnalında Azərbaycanlılar problemine həsr olunmuş xeyli məqalələri çap olunmuşdur.

1938-ci ildə Berlinde "Qurtuluş" jurnalının mətbəəsində Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan hərəkatı. Milli Azərbaycan "Müsavat" xalq fırqəsinin tarixi" adlı tariximizi eks etdirən kitabı nəşr edilmişdir. Onu da qeyd edək ki, 1936-ci ildə Varsavada keçirilmiş "Milli Azərbaycan "Müsavat" xalq fırqəsi"nin üçüncü qurultayında Mirzə Bala Məmmədzadə yaxından iştirak etmişdir. Onun "Müsavat" partiyasının nəşr etdiyi bülletenlərde rus müstəmləkə üsuli-idarəsinə ifşa oləyen xeyli məqalələri çap olunmuşdur.

Azərbaycanın azadlıq mübarizəsində Mirzə Bala Məmmədzadə



novla, Səməd ağa Ağamalioğlu, Vartazar ləqqəbi ilə tanınan Əliheydər Qarayev, Çingiz İldırım və başqa şəxslərlə siyasi çəkişmələri xalq tərəfindən alqışlarla qarşılanmışdı. Azərbaycan Xalq Komissarları Şurası Qarabağ, Zəngəzur, Naxçıvan, Dilican, Goyçə mahallarını və Goyçə (ermənilər bu gölə Sevan deyirlər) gölünü Ermenistanın XI Qızıl Ordu tərəfindən işğalından üç gün sonra, yeni 1920-ci il dekabrın 1-de Rusyanın bir əmri ilə ermənilərə verdilər. Yalnız Mirzə Bala Məmmədzadənin rəhbərliyi altında gizli fealiyyət göstərən "Müsavat" partiya üzvlərinin fəal təbliğatından və yerli satqınlarla uzun çəkişmələrdən sonra Qarabağ eldə saxlamaq mümkün olmuşdu. Naxçıvan ərazisi de yerli əhalinin Nərimanovçulara kəskin müqaviməti nəticəsində və gizli fealiyyət göstərən "Müsavat" partiyası rəhbərliyinin Mustafa Kamal Atatürkün Böyük Millət Məclisi hökuməti ilə diplomatik kanallar vəsiti ilə əlaqəsindən sonra Naxçıvan 1921-ci il oktyabrın 13-də başlan-mış Türkiye-Rusiya müqaviləsi ilə

ki olaraq dəyişmiş formada Rusiya imperiyasının saxlanması demək idi. Leninin hər cür milli-mədəni müxtariyyat principinin qəti əleyh-darı olması və qeyri-rus xalqların asimiliyəsi mütərəqqi hal hesab etməsi faktlarını da buraya əlavə et-sək, aydın olar ki, o, mahiyət etibarilə böyük dövlətçilik və həkimiyətçilik mövqeyində durdurdu. Təsadüfi deyildir ki, 1918-ci il yanvarın 10-da III Ümumrusiya Sovetlər qurultayı tərəfindən qəbul edilmiş "Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi" keçmiş Rusiya imperiyasının müstəmləkə ucqarlarında yaranmış bütün milli hökumətləri qeyri-qanuni elan edərək, onları monarxistlər və dönya burjuaziyi ilə bir cərgəyə qoymurdu. Lenin tədricən bütün hakimiyətini qəsb edən Stalinin "muxtariyyətleşme" planını tənqid etdərək federasiyaya tərefdar çıxmış faktına gelincə isə, bu heç bir real şəhəriyəti olmayan taktiki gedisindən başqa bir şey deyildir. 1922-ci ilin sonunda yaradılmış SSRİ öz xarakterinə görə imperiya və Rusiya Imperiyasının (1721-

Mart qırğıından sonra şübhəsiz ki, Azərbaycanın Rusiya tərkibində müxtariyyətindən söhbət gedə bilməzdə. Bu hadisələr "Müsavat"ın milli programının daha da radikallaşmasına səbəb oldu və partiya artıq Azərbaycanın tam dövlət müsətqiliyi xəttini yeritməye başladı ki, bu da 1918-ci ilin mayın 28-də Azərbaycanın İstiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. 1920-ci ilin apel ayının 27-də Azərbaycan yenidən işğal olundu.

Gizli çap olunan "İstiqlal" qəzeti-nin mətbəəsinin yeri 1923-cü ilin iyul ayında yerli hökumət orqanları tərəfindən müəyyənləşdirildən sonra Müqavimət Komitəsinin üzvləri həbs olunmuşdu. Lakin Mirzə Bala Məmmədzadə imkan taparaq gizlənə bilmişdi. 1924-cü ilin baharın axırına qədər gizli yaşıyan Mirzə Bala Məmmədzadə may ayında Qacar Dövlətinin (1785-1925) Ənzəli şəhərine mühacir etmişdir. Bir müddət Təbrizdə yaşayın, sonra Sulduz şəhəri ətrafında sosə yolu çəkilişində mühəndis-texnik işləyən Mirzə Bala Məmmədzadə İstanbulda Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "Yeni Qafqasiya" jurnalına məqalələr göndərdir. 1927-ci ildə o, İstanbulda köçür. Elə həmin il İstanbulda onun "Azərbaycan missaki millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili" kitabını çap edilir. Yenə həmin ilde türk oxucuları Mirzə Bala Məmmədzadənin "Ermenilər və İran" kitabı ilə tanış olurlar. Mirzə Bala Məmmədzadə Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "Azəri Türk" (1928-1931) və "Odlu yurd" (1929-1931) jurnalları ilə yaxın-dan əməkdaşlıq etmişdir. Bu jurnal-ların əsas yazarlarından olan Mirzə Bala Məmmədzadənin "Fətəli xan Xoyski," "Doktor Həsən bəy" adlı məqaləleri Azərbay-can Xalq Cümhuriyyətinin dövlət xədimlərini səciyyələndirmək baxımından çox qiymətlidir. Otuzuncu illərin əvvəllerində o, İstanbul universiteti-nin hüquq fakültəsini bitirir, tələbə olarkən "Azərbaycan yurd bilgisi" jurnalında da xeyli məqalələri çıxır.

1931-ci ildə Sovet İttifaqının tə-ləbi və Türkiye hökumətinin göstəri-şi neticəsində Məmməd Əmin Rəsulzadə və silahdaşları İstanbullu türk etməli oldular. Onlar Avropa ölkələrinə üz tutdular və Polşanın paytaxtı Varşavada yerləşdilər. Burada məqsəd xalqımızın yenidən öz istiqlalına qovuşmasına qədər rus

İkinci dünya müharibəsinin başlanması və Polşanın Hitler Almaniyası tərəfindən işğal olunması ilə əlaqədar olaraq Mirzə Bala Məmmədzadə də yenidən İstanbulda köçməli olmuşdur. Onun bu dövrən başlayaraq Türkiyədə nəşr edilən "Türk eskiyopediyası" və "İslam en-siklopediyası"nda Azərbaycan tarixi ilə bağlı bir çox məqalələri çap edilmişdir.

1949-cu ildə Mirzə Bala Məmmədzadənin yaxından iştirakı ilə Ankarada "Azərbaycan Kültür Dernəyi"nin esası qoymulmuşdur. 1951-ci ildə həmin dərnəyin çap etdirildiyi Mirzə Bala Məmmədzadənin "Azərbaycan tarixində türk albaniyası" adlı əsəri xalqımızın keçmişini öyrənmək baxımından çox qiymətlidir. 1952-ci ildən Ankarada "Azərbaycan Kültür Dernəyi" tərəfindən buraxılan "Azərbaycan" jurnalında verilmiş tariximizlə bağlı bir çox məqalələri də bura əlavə etsek, Mirzə Bala Məmmədzadənin yaradıcılığı haqqında təsvəvür daha aydınlaşır. O, 1954-cü ildən etibarən Münhəndə yerləşən SSRİ-ni öyrənən institutda çalışmış və Azərbaycan türkçəsində buraxılan siyasi jurnalın redaktorlu olmuşdur. Bundan başqa, Mirzə Bala Məmmədzadə iki il institutda elmi şuranın sədri və iki il de sədr müavini vəzifəsini icra etmişdir. Onun Azərbaycan mühacir nəşrlərindən başqa, Türkiyənin bir çox qəzet və jurnallarında SSRİ-də mövcud olan totalitar rejimi təqib etməsi tətbiq etmişdir. Ümumiyyətlə, Mirzə Bala Məmmədzadənin iki minden çox məqaləsi çap olunmuşdur. O, yazılarında Mirzə Bala Nuhoglu, A. Kut, M.M. Məmmədzadə, M.B. Daşdəmir və Əli Kutluq imzalarından istifadə etmişdir. Məmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra "Müsavat" partiyasına və Azərbay-can Milli Mərkəzine Mirzə Bala Məmmədzadə rəhbərlik etmişdir. Mirzə Bala Məmmədzadə Müsa-vat Partiyası başkanı 7 mart 1955 - 8 mart 1959 olmuşdu.

Ömrünü xalqının milli istiqlali yolunda fədə edən Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda ürək xəstəliyindən vəfat etmişdir.

Bir yazıçı, dramaturq, publisist, tənqidçi, tarixçi kimi Mirzə Bala Məmmədzadə Azərbaycan Milli İstiqlal hərəkatı tarixində tanınmış görkəmli şəxsiyyətlərdən biridir.